



Yenilənmişdir: iyun 2024

Uşağın valideynlərinin yanına köçməsi - məlumat vərəqəsi

Milli viza ilə bağlı [ümumi məlumatlarla](#) əvvəlcə tanış olmağınızı xahiş edirik.

Sənədlərə baxılma müddəti orta hesabla 3 ay, bəzi hallarda daha artıq davam edir.

Viza almaq üçün aşağıdakı sənədlər tələb olunur:

Viza ərizəsi üçün sənədlərin sayması	
Hər bir ərizə ilə aşağıdakı sənədlər tam şəkildə təqdim edilməlidir.	
<input type="checkbox"/>	Ən azı 2 boş vərəqi olan etibarlı xarici pasport (<i>xarici pasportun şəkil olan səhifəsi və əvvəlki Şengen vizalar və, möhürlər səhifələrin 1 ədəd surəti</i>)
<input type="checkbox"/>	Şəxsiyyət vəsiqəsi və ya əcnəbilərə verilən etibarlılıq müddəti qüvvədə olan Azərbaycanda yaşamaq icazəsi(<i>əsl + 1 ədəd surəti</i>)
<input type="checkbox"/>	1 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış milli viza üçün ərizə forması
<input type="checkbox"/>	2 ədəd biometrik pasport şəkli (3,5 x 4,5 sm; 6 aydan köhnə olmamalı)
<input type="checkbox"/>	Viza rüsumu (bax: milli viza ilə bağlı ümumi məlumatlar)
<input type="checkbox"/>	Uşağın şəxsi məlumatlarını və onun ünvanını əks etdirən Almaniya valideyn tərəfindən göndərilmiş qeyri-rəsmi dəvətnamə
<input type="checkbox"/>	Doğum haqqında şəhadətnamə + alman dilinə tərcüməsi (<i>əsl + 1 ədəd surəti</i>)
<input type="checkbox"/>	<i>əgər varsa</i> : valideynlərin nikah haqqında şəhadətnaməsi + alman dilinə tərcüməsi (<i>əsl + 1 ədəd surəti</i>)
<input type="checkbox"/>	<i>əgər varsa</i> : alman dili biliklərini təsdiq edən sənəd
16 yaşdan yuxarı uşaqlardan mütləq şəkildə tələb edilir: (əgər uşaq hər iki valideynlə birlikdə Almaniya köçürsə, bu sertifikat tələb olunmur):	
<input type="checkbox"/>	C1 səviyyəsində olan alman dili biliklərini təsdiq edən sertifikat o
Valideynlərin yalnız birinin yanına köçdüyü təqdirdə əlavə olaraq tələb olunur (<i>hər birinin əsl + 1 ədəd surəti, alman dilinə tərcüməsi ilə</i>):	
<input type="checkbox"/>	Nikahın pozulması haqqında şəhadətnamə və müvafiq məhkəmənin <u>tək valideynlilik/</u> qəyyumluq haqqında qərarı yaxud
<input type="checkbox"/>	Nikahın pozulması haqqında şəhadətnamə və digər valideyn tərəfindən verilən notariat qaydasında təsdiqlənmiş və alman dilinə tərcümə olunmuş Azərbaycandan daimi köçməyə <u>və</u> Almaniya yaşamağa razılıq sənədi
<input type="checkbox"/>	Digər valideynin ölüm haqqında şəhadətnaməsi

Viza proseduru bitdikdən sonra həmişə təqdim edilməli sənədlər:	
<input type="checkbox"/>	Səyahət sığortası (etibarlılıq müddəti:90 gün, minimal sığorta məbləği 30.000 avro, bütün Şengen dövlətləri üçün etibarlı, nəzərdə tutulan səfərin ilk günündən qüvvədə olmalı) yaxud
<input type="checkbox"/>	Alman tibbi sığorta şirkətinin artıq mövcud sığorta təminatı haqqında təsdiq. Ailə sığortası yalnız Almaniya yaşamağa başladığımız vaxtdan qüvvəyə mindiyi üçün ölkəyə daxil olduqdan sonra ilk 10 gün üçün səyahət sığortası təqdim edilməlidir.

Xahiş olunur nəzərə alınız ki, Sizin Azərbaycanda verilən ailə vəziyyətinə dair sənədləriniz və məhkəmə qərarları (məs.: qəyyumluq haqqında, övladlığa götürmək haqqında məhkəmə qərarları) leqalizasiya olunmuş şəkildə təqdim edilməlidir. Leqalizasiyaya dair məlumatları Siz buradan əldə edə bilərsiniz: <https://baku.diplo.de/az-az/service/-/2214626>

Sənədlərin baxılma zamanı Almaniyadakı miqrasiya idarəsinin (Ausländerbehörde) Almaniyada yaşayan valideyn tərəfindən ərizəçinin (uşağın) sosial yardım almadan **yaşam xərclərinin maliyyələşməsi**, eləcə də sığorta xərclərinin öz üzərinə götürmə imkanını və kifayət edəcək ölçüdə mənzilin olub-olmamasını yoxlayacaqdır. Bununla bağlı miqrasiya idarəsi (Ausländerbehörde) Almaniyada yaşayan valideynlə əlaqə yaradacaqdır. Buna görə də sənədləri verərkən valideynə dair məlumatların tam və doğru, dəqiq və oxunaqlı yazılmasına diqqət yetirin.